

Tam konfidensial

“BOA AGENCY” ASC-nin
Direktoru cənab Mustafayev Samir Fariz oğluna

Sizə məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə müvafiq olaraq direktoru olduğunuz “BOA AGENCY” ASC ilə Finstab Audit MMC-nin arasında bağlanmış 03 aprel 2023-cü il tarixli, 479 № li Auditor xidməti göstərilməsi barədə müqaviləyə əsasən 01 yanvar 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixə qədər olan dövr üzrə maliyyə hesabatının əhəmiyyətlik baxımından dürüstlüyü barədə rəy bildirmək məqsədi ilə Azərbaycan Respublikasında tətbiq olunan Beynəlxalq Audit Standartlarına müvafiq audit yoxlaması aparılmış və müvafiq auditor hesabatı (auditor rəyi) Sizə təqdim edilmişdir.

260 sayılı Beynəlxalq Audit Standartına əsasən aşağıdakıları Sizin nəzərinizə çatdırıram:

1. Cəmiyyətdə mühasibat uçotu "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununun (<http://e-qanun.az/framework/5458>) tələblərinə müvafiq olaraq (Maddə 6. Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu standartları) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına müvafiq olaraq aparılmalıdır.

2. Cəmiyyətdə mühasibat uçotu İT proqramlarından birində (1C, LOGO, Mikro, Günəş, AZMühasib və s.) aparılması tövsiyə olunur.

3. Maliyyə əməliyyatları Azərbaycan Respublikasının Qanunlarına müvafiq aparılmalı, xüsusilə "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməlidir. (Maddə 3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar.)

3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:

...3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

...3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

Eyni zamanda Cəmiyyət tərəfindən nəqd alışlara yol veriməsi qanuni əsaslarla olmalıdır və minimuma endirilməsi tövsiyə olunur.

4. Vergi Məcəlləsinin tələblərinə əməl edilməli, təqdim olunan “Ehtiyatlar”, ”Sair ehtiyatlar”, “Digər aktivlər”, “Kreditor borcları”, “Öhdəliklər“ və s. məlumatlarda göstərilən məbləğlər açıqlanmalı, debitor və kreditorlar haqqında cari hesabat ilinin maliyyə hesabatlarının “İzahedici qeydlər“ hissəsində müvafiq açıqlamalar verilməlidir.

5. Gəlirdən çıxılan xərclər qanunvericiliyə müvafiq olmalı (mənfəətin sərbəst qalıqından çıxılması xərclər nəzərə alınmalıdır) , təsdiqedicilə sənədlərlə uyğun tapmalıdır.

6. Vergilərin düzgün hesablanması və vaxtında ödənilməsi diqqət mərkəzində saxlanılmalıdır.

7. Cəmiyyətin internet sahifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet sahifəsində və ya mətbu orqanda dərc olunması məqsədəuyğundur.

“FİNSTAB AUDIT” MMC-nin Auditoru

Yusifzadə Yusif Bayram oğlu

02 may 2023-cü il



FINSTAB AUDİT

THE CHAMBER OF AUDITORS OF
AZERBAIJAN REPUBLIC
FINSTAB AUDIT LLC

AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI
FİNSTAB AUDIT MMC

“BOA AGENCY” ASC
VÖEN 1501960111

**31.12.2022-ci il tarixdə bitən il üzrə
Auditor və Maliyyə hesabatları**

FINSTAB AUDİT

Bakı şəhəri, Nərimanov rayonu
Əhməd Rəcəbli küçəsi-3, 19
AZ1033
Azerbaijan

Tel: +994 12 310 39 13
Fax: +994 50 218 08 12 Baku,

THE CHAMBER OF AUDITORS OF
AZERBAIJAN REPUBLIC
FINSTAB AUDIT LLC

AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI
FİNSTAB AUDIT MMC

“BOA AGENCY” ASC

MALİYYƏ HESABATLARI VƏ MÜSTƏQİL AUDİTORUN RƏYİ

M Ü N D Ə R İ C A T

Məktub öhdəlik
Auditin aparılmasına dair müqavilə
Rəhbərliyin məsuliyyətinin bəyanı
Müstəqil auditorun hesabatı
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
Kapitalda dəyişikliklər haqqında hesabat
Maliyyə vəziyyəti haqqında hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
İzahedici qeydlər
Müstəqil auditorun məktubu
Təhvil təslim aktı

Məktub öhdəlik

“BOA AGENCY” ASC-nin rəhbərliyinə

Siz cari ilin aprel ayında bizdən 01.01.2022-ci il tarixdən 31.12.2022-ci il tarixinədək olan dövrdə təqdim olunmuş mühasibat balansı üzrə audit keçirməyi xahiş etmişiniz. Hazırkı məktub əsasında auditin keçirilməsinə razılıq verdiyimizi və həmin tapşırığı qəbul etdiyimizi bildiririk. Audit maliyyə hesabatlarına dair rəyin bildirilməsi məqsədilə aparılacaqdır.

Audit prosesi beynəlxalq audit standartlarına müvafiq aparılacaqdır. Nəzərdə tutulan standartlar etik normalara riayət etməklə audit prosesinin maliyyə hesabatlarında əhəmiyyətli səhvlərin olub-olmadığını müəyyən etmək üçün əsaslı təminat əldə etmək məqsədilə planlaşdırılmasını və icrasını tələb edir. Bizim audit işimiz test əsasında yoxlamadan, hesabları və maliyyə hesabatlarını təmin edən sübutların əldə edilməsindən ibarət olacaqdır. Seçilmiş prosedurlar maliyyə hesabatlarında faktın fərqləndirilməsi və ya səhv olması ilə əlaqədar əhəmiyyətli səhvin olması riskinin qiymətləndirilməsi daxil olmaqla, auditorun mühakiməsindən asılıdır. Eyni zamanda, auditə rəhbərlik tərəfindən istifadə edilən uçot qaydalarının, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının qiymətləndirilməsi daxildir. Müəyyən mühasibat və daxili nəzarət sisteminin məhdudiyətləri ilə birlikdə, auditin test mahiyyəti və bir sıra digər daxili məhdudiyətlərinin olması ilə əlaqədar əhəmiyyətli səhvlərin aşkar edilməməsi üzrə labüd risk mövcuddur.

Riskin qiymətləndirilməsi zamanı müəssisənin daxili nəzarətinin səmərəliliyinə dair rəyimizi bildirmək üçün deyil, müəyyən vəziyyətdə müvafiq hesab edilən audit prosedurlarının planlaşdırılması üçün biz müəssisənin maliyyə hesabatlarının hazırlığına uyğun daxili nəzarət formasını nəzərə alırıq. Bununla belə, maliyyə hesabatları üzərində daxili nəzarətin planlaşdırılması və tətbiqində maliyyə hesabatlarının audit zamanı diqqətimizi cəlb edəcək hər hansı nöqsanlar barədə sizi ayrıca məktubla təmin edəcəyik.

Nəzərinizə çatdırırıq ki, maliyyə hesabatlarının beynəlxalq standartlarına müvafiq müəssisənin maliyyə mövqeyi, maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkətinə dair maliyyə hesabatlarının hazırlanmasına dair cavabdehlik müəssisə rəhbərliyinin üzərinə düşür. Bizim auditor hesabatı rəhbərliyin maliyyə hesabatlarını tətbiq olunan maliyyə hesabatlarının prinsiplərinə müvafiq hazırlanması və təqdim edilməsi üzrə cavabdehlik daşmasını aydınlaşdıracaqdır və rəhbərliyin öhdəlikləri aşağıdakılardır:

- Fərqləndirilmə və təhrif ilə əlaqədar səhvlərdən uzaq maliyyə hesabatlarının hazırlanmasına müvafiq daxili nəzarətin planlaşdırılması, yerinə yetirilməsi və qorunub saxlanması.
- Müvafiq uçot siyasətlərinin seçilməsi və tətbiqi.
- Müəyyən hallarda münasib hesab edilən mühasibat qiymətləndirməsinin aparılması. Audit prosesinin bir hissəsi olaraq, biz rəhbərlikdən auditlə bağlı edilmiş təqdimata dair yazılı razılıq tələb edəcəyik.

Sizin işçi heyətinizlə əməkdaşlıq etməyə hazırıq və onların auditlə bağlı lazım olan bütün hesabatları, sənədləşmələri və sair məlumatı təqdim edəcəklərinə inanırıq. Ödəniş haqqı və formasına dair məlumat müqavilə əsasında müəyyən ediləcəkdir.


Maliyyə hesabatlarının auditinin təşkilinin sizin razılığınıza müvafiq olmasını təsdiq etmək üçün verilən məktuba əlavə edilən nüsxəni imzalamağınızı və geri qaytarmağınızı xahiş edirik.

FİNSTAB AUDIT MMC-nin direktoru



N.Abbasova

“BOA AGENCY” MMC adından təsdiq edilmişdir:
Cəmiyyətin direktoru: Mustafayev Samir Fariz oğlu



**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2022-ci İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyannamə "BOA AGENCY" ASC-nin (bundan sonra "Cəmiyyət") maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır. Rəhbərlik, 31 dekabr 2022-ci il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və xalis aktivlərdə dəyişiklikləri əks etdirən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır.

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- BAS-ın xüsusi tələbləri ilə uyğunluq istifadəçilərə Cəmiyyətin maliyyə vəziyyəti və məcmu gəlir haqqında müəyyən əməliyyatların, digər hadisələrin və vəziyyətlərin təsirinin anlaşılması üçün kifayət etmədikdə əlavə açıqlamaların təmin edilməsi;
- Məntiqli və məqsədəuyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS-na müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının daimilik prinsipi əsasında hazırlanması.

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Cəmiyyət daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Cəmiyyət maliyyə hesabatlarının MHBS-na uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması;
- Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi qarşısının alınması.

Qeyd: Bəyan edirik ki, audit olunması nəzərdə tutulan dövrün auditinə dair başqa auditorla müqavilə bağlanmamış və maliyyə hesabatlarının auditi aparılmamışdır.

Cəmiyyət adından:

Cəmiyyətin direktoru:



Mustafayev S.F

M.Y.

MÜSTƏQİL AUDİTORUN HESABATI

“BOA AGENCY” ASC (VÖEN: 1501960111) təsisçisinə

Şərti müsbət rəy

Biz “BOA AGENCY” ASC-nin (VÖEN: 1501960111) (Bundan sonra - "Cəmiyyət") 31 dekabr 2022-ci il tarixinə maliyyə hesabatlarının auditini aparmışıq. Hesab edirəm ki, hesabatımızın “Şərti müsbət rəy üçün əsaslar” bölməsində əks etdirilən məsələnin nəticələri istisna olmaqla, əlavə edilmiş məcmu gəlirlər və zərər haqqında hesabat, maliyyə vəziyyətinə dair hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Şərti müsbət rəy üçün əsaslar

Cəmiyyət Maliyyə Hesabatlarını mühasibat uçotunu qanunvericiliyə müvafiq olaraq aparmalıdır. Təqdim olunmuş hesabatın həmin sənədlərə tam müvafiqliyi təmin olunmalıdır, maliyyə hesabatlarındakı uyğunsuzluqlar əhəmiyyətli, lakin nüfuzədiçilənməyən təsir göstərir, yəni şərti müsbət rəy müvafiqdir.

Mən auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və biz digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün münasibdir.

Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik

Mən diqqəti “BOA AGENCY” ASC-nin (VÖEN: 1501960111) koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı cəmiyyətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəlmək istərdim. Hazırkı şəraitdə Cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar mən öz mülahizələrimə dəyişikliklər etməmişəm.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

“FİNSTAB AUDIT” MMC

Bakı, Azərbaycan Respublikası

02.05.2023

İcazə : AT/241 , 27 dekabr 2021

Rəy AR Auditorlar Palatasında CZH51GEHXo № ilə qeydə alınmışdır.



“BOA AGENCY” ASC (VÖEN: 1501960111)


Məcmu gəlirlər və zərər haqqında hesabat

2021 və 2022-ci illər üzrə

Azərbaycan manatı ilə

Bölmə/ maddə/ №-si	Bölmə/Maddələrin adı	Qeyd	Əvvəlki dövr (2021)	Hesabat dövrü (2022)
60	Əsas əməliyyat gəliri	21	2281629.65	4729317.26
61	Sair əməliyyat gəlirləri			
	Satışın maya dəyəri	24		
	Satışdan mənfəət (zərər)			
	Sair gəlirlər	21		
	Əməliyyat xərcləri(cəmi xərclər)	24	1906966.35	3708907.49
	Əməliyyat mənfəəti (zərəri)			
	Fövqəladə gəlirlər	23	-	-
	Fövqəladə xərclər	25		
63	Maliyyə gəliri			
75	Maliyyə xərcləri			
81	Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay			
	Vergiqoymadan əvvəl mənfəət (zərər)	27	374663.30	1020409.77
90	Mənfəət vergisi	27	74932.66	204081.95
80	Hesabat dövründə xalis mənfəət (zərər)	28	299730.64	816327.82
	Hər səhm üzrə mənfəət			
	Azaldılmış hər səhm üzrə mənfəət			

Cəmiyyətin direktoru:



Mustafayev S.F.

M.Y.



“BOA AGENCY” ASC (VÖEN: 1501960111)

Maliyyə vəziyyətinə dair hesabat

31 dekabr 2021 və 2022-ci il tarixinə

Bölmə / Maddə №-si	Bölmə / maddələrin adı	Qeydlər	Əvvəlki dövr üzrə (2021)	Hesabat dövrü üzrə(2022)
	AKTİVLƏR			
1	Uzunmüddətli aktivlər			
10	Qeyri-maddi aktivlər	8	4235943.46	7943561.17
11	Əsas vəsaitlərin dəyəri	7	87162.73	165223.55
	CƏMI UZUNMÜDDƏTLI AKTİVLƏR		4323106.19	8108784.72
2	Qısamüddətli aktivlər			
20	Ehtiyatlar	10	-	-
21	Qısamüddətli debitor borcları	11	102609.19	290752.93
22	Pul vəsaitləri və onların ekvivalentləri	13	466101.99	497.034.35
23	Sair qısamüddətli maliyyə aktivləri	14	-	997900.00
	Gələcək dövrün xərcləri	12	-	-
24	Sair qısamüddətli aktivlər	12	-	13762.41
	CƏMI QISAMÜDDƏTLI AKTİVLƏR		568711.18	1799449.69
	CƏMI AKTİVLƏR		4891817.37	9908234.41
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
3	Kapital			
30	Ödənilmiş nominal(nizamnamə) kapital	19	100.00	100.00
	Hesabat dövrünün xalis mənfəəti	20		
33	Kapital ehtiyatları (Bölüşdürülməmiş mənfəət)	20	353857.02	1170184.84
	CƏMI KAPİTAL		353957.02	1170284.84
4	Uzunmüddətli öhdəliklər			
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	15		
43	Uzunmüddətli kreditor borcları			4753979.24
44	Sair uzunmüddətli öhdəliklər			
	CƏMI UZUNMÜDDƏTLI ÖHDƏLİKLƏR			4753979.24
5	Qısamüddətli öhdəliklər			
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər			-
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər			-
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	16	68404.90	126908.06
53	Qısamüddətli kreditor borcları(Avans)	17	2936112.50	2600000.00
54	Sair qısamüddətli öhdəliklər	17	1533342.95	1257062.27
	CƏMI QISAMÜDDƏTLI ÖHDƏLİKLƏR		4537860.35	3983970.33
	CƏMI ÖHDƏLİKLƏR		4537860.35	8737949.57
	CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		4891817.37	9908234.41

Cəmiyyətin direktoru:

Mustafayev S.F.

M.Y.



“BOA AGENCY” ASC (VÖEN: 1501960111)

Kapitalda dəyişikliklər haqqında hesabat

31 dekabr 2021 və 2022-ci il tarixinə

Azərbaycan manatı ilə

	Qeyd	Nizamnamə kapitalı	Kapital ehtiyatları	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
31 dekabr 2020 il tarixə qalıq		100.00	-	20273.71	20373.71
2021 il üzrə xalis mənfəət/zərəər	27	-	-	299730.64	299730.64
Mülkiyyətçilərin kapital qoyuluşları	19	-	-	-	-
31 dekabr 2021 il tarixə qalıq		100.00	-	320004.35	320104.35
2022 il üzrə xalis mənfəət/zərəər	27	-	-	816327.82	816327.82
Mülkiyyətçilərin kapital qoyuluşları	19	-	-	-	-
31 dekabr 2022 il tarixə qalıq		100.00	-	816227.82	816227.82

Cəmiyyətin direktoru:

M.Y.



Mustafayev S.F.

“BOA AGENCY” ASC (VÖEN: 1501960111)

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

31 dekabr 2021 və 2022-ci il tarixində bitən il ərzində

(manatla)

	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
1	2	3	4
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		-	-
Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar		-	-
Royaltilər, yığımlar və komissiyon haqları üzrə daxilolmalar		7242997.57	11801181.70
Digər gəlirlərdən daxilolmalar		20644.14	-
Əməliyyat fəaliyyətindən cəmi daxilolmalar		7263641.71	11801181.70
Mallar və xidmətlərə görə xaricolmalar		476104.74	11045733.02
İşçilərin mükafatlandırılması ilə əlaqədar ödənişlər		1034707.21	-
Mənfəət vergisi ödənişi üzrə xaricolmalar		52098.69	64300.46
Digər vergilərə görə xaricolmalar		78106.37	26627.57
DSMF ödənişləri		367230.49	198418.66
Əməliyyat fəaliyyətindən yaranan faiz ödənişləri üzrə xaricolmalar		-	-
Digər ödənişlərə görə xaricolmalar		190219.71	17971.65
Əməliyyat fəaliyyətindən cəmi xaricolmalar		2198467.21	11353051.36
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		5065174.50	448130.34
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri		-	-
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları		3791581.83	-
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları		-	-

digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin daxilolmaları istisna olmaqla);		-	-
digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin xaricolmaları istisna olmaqla);		-	-
digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin daxilolmaları;		12000.00	-
digər tərəflərə verilmiş borclara görə pul vəsaitlərinin xaricolmaları;		--	-
fyuçers, forvard, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərinin daxilolmaları;		-	-
fyuçers, forvard, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərinin ödənişləri;		-	-
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricolmaları.		997900.00	-
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		4801481.83	
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti		--	
səhmlərin və digər kapital alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları			--
müəssisənin öz səhmlərinin əldə edilməsi və ya yenidən alınması nəticəsində pul vəsaitlərinin xaricolmaları		-	-
təminatlı istiqrazların, borc sənədlərinin, veksellərin, istiqraz və rəqəllərinin, girov kağızlarının buraxılmasından və digər qısamüddətli və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərinin daxilolmaları;		-	-
borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları		1585083.31	-
məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxilolmaları		3021405.00	-
məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları		1024565.26	-

maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricəmələri		-	-
dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricəmələri		-	-
faizlər şəklində pul vəsaitlərinin xaricəmələri		644615.74	-
Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxiləmələri və xaricəmələri		-	-
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti		232760.31	-
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		30932.36	448130.34
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği		466101.99	17971.65
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		-	-
xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri		-	-
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı		497034.35	466101.99

Cəmiyyətin direktoru:



Mustafayev S.F.

M.Y.

“BOA AGENCY” ASC (VÖEN: 1501960111)

31 dekabr 2021 və 2022-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

Maliyyə hesabatlarına şərhlər və qeydlər.

1. Giriş

Hazırkı maliyyə hesabatları 31 dekabr 2022-ci ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq “BOA AGENCY” ASC (VÖEN: 1501960111) üçün tərtib edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış məhdud məsuliyyətli cəmiyyətdir.

1.1. Cəmiyyət haqqında ümumi məlumat.

Cəmiyyət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 19 dekabr 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət qeydiyyat № (VÖEN) 1501960111; 31.12.2022-ci il tarixinə Nizamnamə kapitalı 100.00 (yüz) manat təşkil edir.

Cəmiyyətin direktoru: Mustafayev S.F.

Cəmiyyətin əsas fəaliyyəti: Ödənişlərin yığılması və kredit əməliyyatları haqqında hesabat üzrə agentliklərin fəaliyyəti

1.2. Cəmiyyətin hüquqi ünvanı

Cəmiyyətin hüquqi ünvanı aşağıdakı kimidir:

AZ1102, Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 4 mkr. Ev 36D

1.3. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı (AZN) ilə ifadə olunmuşdur.

2. Cəmiyyətin əməliyyat mühiti

Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında mövcud olan global maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Bununla yanaşı, 2020-ci ilin ilk aylarından başlamış koronavirus infeksiyasının yayılması global bazarda ciddi qeyri-stabilliyə səbəb olmuşdur. Bu, digər amillərlə birlikdə neft qiymətinin və birja indekslərinin kəskin düşməsinə səbəb olmuşdur. Bu hadisələr Azərbaycandakı biznes mühitində qeyri-müəyyənlik səviyyəsini daha da artırmışdır.

Maliyyə hesabatlarında Azərbaycandakı biznes mühitinin Cəmiyyətin fəaliyyətinə və maliyyə vəziyyətinə təsiri Cəmiyyət rəhbərliyi tərəfindən qiymətləndirilir. Gələcəkdə biznes mühiti rəhbərliyin cari qiymətləndirməsindən fərqlənə bilər.

3. Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

3.1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

Cəmiyyət mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir.

Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın.

3.2. Valyutaların yenidən hesablanması

(a) Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu müəssisənin yerli valyutası olan Azərbaycan Respublikası manatıdır (AZN).

(b) Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərclər, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

Xarici valyuta məzənnələri

Cəmiyyət maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı valyuta məzənnələrindən istifadə etmişdir:

	31 dekabr 2021-ci il	31 dekabr 2022-ci il
1 ABŞ dolları	1.7000 AZN	1.7000 AZN
1 Avro	2.0890 AZN	1.9265 AZN

3.3. Binalar və avadanlıqlar (Əsas vəsaitlər)

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

- (a) Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;
- (b) Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilsin. Qalan düttün cari təmir və istismar xərcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilmişdir.

Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı həddləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bövlüşdürülməmiş mənfəət” hesabına keçirilir.

3.4. Amortizasiya

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidənqiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. İllik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

- Binalar – 7%
- Maşın avadanlıq – 20%
- İT avadanlıqları – 25%
- Nəqliyyat vasitələri – 25%
- Mebel və təsərrüfat inventarları – 20%
- Sair əsas vəsaitlər – 20%

Aktivlərin ləğv edilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaricolmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaricolmalardan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.5. Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlər onların alınması və tətbiq edilməsi üçün çəkilmiş xərclərin əsasında kapitallaşdırılır. Müəyyən faydalı xidmət müddətinə malik olmaqla faydalı xidmət müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən amortizasiya olunur.

3.6. Aktivlərin qiymətdən düşməsi

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyəri olmamasını göstərsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

- (a) Aktivin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyəri;
- (b) İstifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər.

3.7. İntestisiyalar

Cəmiyyət özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir:

- Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri;
- Borc vəsaitləri və debitor borcları,
- İntestisiyalar;
- Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri.

Təsnifləşdirmə investisiyaların hansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsini onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.

(a) Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri

Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri və ilkin tanınmış ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir. Törəmə maliyyə alətləri də həmçinin satış üçün nəzərdə tutulmuş hesab edilirlər ki, onlar hedcinqləşdirmə alətləri deyildirlər. Əgər bu aktivlər satış üçün nəzərdə tutulmuşlarsa, və ya onların satılması balans hesabatı tarixindən bir ildən artıq olmayan müddətdə nəzərdə tutulmuşdursa, bu kateqoriyanın aktivləri qısamüddətli aktivlər kimi təsnifləşdirilirlər.

(b) Borc vəsaitləri və debitor borcları

Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (kotirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir. Onlar o vaxt yaranırlar ki, Cəmiyyət debitor borclarının satılması niyyəti olmadan pul vəsaitlərini, malları və xidmətləri birbaşa debitora təqdim edir. Belə borc vəsaitləri və debitor borcları dövriyyə aktivləri kimi təsnifləşdirilirlər və qısamüddətli aktivlərə aid edilirlər (əgər ödəmə müddəti mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətdən artıq deyildirsə). Borc vəsaitləri və debitor borcları mühasibat balansında "Debitor borcları" maddəsinin tərkibində əks etdirilmişlər.

(c) Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar

Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan ələ qeyri-törəmə maliyyə aktivləridir ki, onlarla münasibətdə ödəniş müddətinin çatmasına qədər Cəmiyyətin onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Cəmiyyətin bu kateqoriya üzrə heç bir

investisiyası olmamışdır.

(d) *Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri*

Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmamış və ya digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının tətib edilmə tarixindən bir ilədək müddətə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövriyyə aktivlərinə aid edirlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər.

3.8. Ehtiyatlar

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hədcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

3.9. Alıcılar və sifarişçilərin debitor borcları

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyəri arasındakı fərqdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.10. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəğd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəğd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

3.11. Səhmdar kapital

Səhmlər (paylar) kapital kimi təsnifləşdirilir.

Yeni səhmlərin (payların) buraxılması ilə əlaqədar olan xərclər kapitalın tərkibində əks etdirilir.

3.12. Kreditlər və borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır.

Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödənmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opsiya kimi mənfəət vergisi effekti çıxılmaqla kapitala əlavə edilir.

Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətindən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olaması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

3.13. Mənfəət vergisi

Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirəsalınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeydə alınır. Lakin, həmin və ya başqa dövrdə bilavasitə kapital hesablarında qeydə alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır.

Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.

Təxirə salınmış mənfəət vergisi üzrə ehtiyat (rezerv) öhdəliklər metodu istifadə edilməklə tam həcmdə yaradılır. Təxirə salınmış mənfəət vergisi, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə onların maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən edilir. Lakin, təxirə salınmış mənfəət vergisi, aktivlərin və ya öhdəliklərin ilkin tanınması zamanı meydana çıxırsa, o halda təxirə salınmış mənfəət vergisi uçotda əks etdirilmir (əgər, sövdələşmənin həyata keçirildiyi anda nə mühasibat mənfəətinə, nə də vergiyə cəlb edilən mənfəətə təsir etməyən biznesin birləşdirilməsi ilə əlaqədar deyildirsə). Təxirə salınmış mənfəət vergisi mühasibat balansının tərtib edilmə tarixinə qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş vergi dərəcələrinə müvafiq olaraq hesablanır.

Təxirə salınmış vergi aktivləri o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənfəət əldə edilməsi ehtimalı vardır.

3.14. Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)

Ətraf mühitin bərpa olunmasına, restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:

- Cəmiyyət keçmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə ənənəvi öhdəliklər qəbul etmişdir;
- Ehtimallar vardır ki, bu öhdəliklərin səhmana salınması üçün pul vəsaitlərinin axını labüddür;
- Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablanı bilər.

Restrukturizasiya xərcləri üzrə ehtiyatlara icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılır.

3.15. Gəlirin tanınması

Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dəyər vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

(a) Satış, iş və xidmətlərin göstərilməsindən gəlirlər

Satışdan (iş və xidmətlərin göstərilməsindən) gəlirlər o hesabat dövrünə aid edilir ki, bu satış (iş və xidmətlər) həyata keçirilmişdir və satış (iş və xidmət) üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcmindən sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir.

(b) Faiz gəlirləri

Faiz gəlirləri faktiki əldə edildiyi dövrdə gəlir kimi tanınır.

(c) Dividend gəlirləri

Dividend gəlirləri o zaman tanınır ki, səhmdarların mənfəət əldə etmək hüququ müəyyən olunmuşdur.

3.16. İcarə

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarında icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.17. Dividendlərin verilməsi

Cəmiyyətin səhmdarlarına dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki, həmin dövrdə Cəmiyyətin səhmdarları tərəfindən təsdiq edilmişdir (qərar qəbul edilmişdir).

Hesabat dövründə Cəmiyyətin təsisçilərinə dividendlər elan edilməmiş və ödənilməmişdir.

4. Maliyyə risklərinin idarə edilməsi

4.1. Maliyyə risklərinin faktorları

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinə minimallaşdırılmasına yönəldilmişdir. Cəmiyyət müəyyən risklərin hədcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

5. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri

Cəmiyyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

5.1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

5.2. Binaların yenidən qiymətləndirilməsi

Hər bir balans tarixində Cəmiyyətin binalarının ədalətli dəyərinin balans hesabatında əks etdirilməsi məqsədilə, rəhbərlik binaların yenidən qiymətləndirilməsi üzrə əsas əldə etmək məqsədilə müstəqil qiymətləndirmə hesabatının tələb olunduğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürür.

5.3. Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə məruz qalır.

6. Yeni və yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi

- Yeni və yenidən işlənmiş standartların tətbiqinin təsiri. Yeni və ya yenidən işlənmiş

standartlar və onlara dair şərhlərin tətbiqinin 31 dekabr 2021-ci il və 31 dekabr 2022-ci il tarixlərinə Cəmiyyətin maliyyə vəziyyətinə və həmin tarixdə tamamlanan illər üçün əməliyyat nəticələrinə təsiri əhəmiyyətli dərəcədə olmamışdır.

7. Torpaq, tikili və avadanlıqlar

	Binalar, qurğular, kapitalaşdırılmış təmir xərcləri	Maşın, avadanlıq və hesablama texnikası	Nəqliyyat vasitələri	Digər əsas vəsaitlər	Cəmi
31 dekabr 2021-ci il tarixinə balans dəyəri	12411.49	24013.66	20107.12	30630.46	87162.73
Daxilolmalar	39241.99	45203.89	-	26527.13	110973.01
Xaricolmalar	-	-	-	-	-
Amortizasiya ayırmaları	(3615.74)	(13843.51)	(4021.42)	(11431.52)	(32912.19)
Düzəlişlər	-	-	-	-	-
31 dekabr 2022-ci il tarixinə balans dəyəri	48037.74	55374.04	16085.70	45726.07	165223.55

8. Qeyri-maddi aktivlər

Cəmi

31 dekabr 2021-cu il tarixinə balans dəyəri	4235943.46
31 dekabr 2022-ci il tarixinə balans dəyəri	7943561.17

9. Uzunmüddətli maliyyə aktivləri

	31.12.2021	31.12.2022
	-	997900.00

10. Ehtiyatlar

	31.12.2021	31.12.2022
	-	-

11. Qısamüddətli debitor borcları

	31.12.2021	31.12.2022
Alıcı və sifarişçilərin qısamüddətli debitor borcları	102609.19	290752.93
Sair debitor borcları	-	-

12. Sair qısamüddətli aktivlər

	31.12.2021	31.12.2022
Əvəzləşdiriləcək ƏDV	-	-

Gələcək dövrün xərcləri	-	-
Mal göndərənlərə ödənilmiş qısamüddətli avanslar	-	-
Vergilər üzrə ödənilmiş avanslar	-	-
Təhtəhesab şəxslərə ödənilmiş avanslar	-	-
Bitməmiş istehsal	-	-
Hazır məhsul	-	13762.41
Digər aktivlər	-	-

13. Pul vəsaitləri və onların ekvivalentləri

	31.12.2021	31.12.2022
Kassada olan nağd pul vəsaitləri	-	-
Bank hesablarında pul vəsaitləri	466101.99	497034.35
Sair hesablar	-	-
Bank hesablarında pul vəsaitlərindən:		
• Milli valyutada bank hesabları	-	-
• Xarici valyutalarda bank hesabları	-	-

14. Sair qısamüddətli maliyyə aktivləri

	31.12.2021	31.12.2022
	-	-

15. Faiz xərcləri yaradan qısamüddətli öhdəliklər

	31.12.2021	31.12.2022
Qısamüddətli bank kreditləri	-	-

16. Vergi və digər məcburi ödənişlər öhdəliklər

	31.12.2021	31.12.2022
Vergilər üzrə öhdəliklər	68404.90	126908.06
Sosial sığorta üzrə öhdəliklər	-	-

17. Qısamüddətli kreditör borcları

	31.12.2021	31.12.2022
Malgöndərən və podratçılara qısamüddətli kreditör borcları	-	-
Alıcılar və sifarişçilərdən alınmış avanslar	-	-
İcarə üzrə qısamüddətli kreditör borcları	-	-
Digər kreditör borcları	2936112.50	2600000.00

18. Sair qısamüddətli öhdəliklər

	31.12.2021	31.12.2022
Alınmış qısamüddətli avanslar	-	-

Təhtəhisab şəxslərə q/m borclar
Digər öhdəliklər

-
-
1533342.95 1257062.27

19. Səhmdar (nizamnamə) kapitalı

31 dekabr 2021-ci il tarixinə	100.00
31 dekabr 2022-ci il tarixinə	100.00

20. Kapital ehtiyatları

	Cəmi kapital ehtiyatları
31 dekabr 2021-cu il tarixinə	353857.02
31 dekabr 2022-ci il tarixinə	1170284.84

21. Əsas əməliyyat gəlirləri

	2021	2022
Əsas satışından gəlirlər	2281629.65	4729317.26
İcarədən gəlirlər	-	-

22. Maliyyə gəlirlərinin elementləri

	2021	2022
Depozit faiz gəlirləri	-	-

23. Fövqəladə gəlirlər

	2021	2022
Valyuta məzənnə fərqlərindən gəlirlər	-	-
Aşkar olunmuş maddi qiymətlilər üzrə gəlirlər	-	-
Digər gəlirlər	-	-

24. Satışın maya dəyəri və əməliyyat xərcləri

	2021	2022
Əməliyyat xərcləri:		
İşçi heyəti üzrə xərclər - əmək haqqı	(779562.46)	(1148638.95)
İşçi heyəti üzrə xərclər – sosial sığorta ayırmaları	(145294.98)	(222439.94)
Xammal və materiallar	(-)	(33205.61)
İcarə haqqı	(149531.90)	(138139.65)
Elektrik enerjisi	(21489.61)	(21919.79)
Qaz xərcləri	(6393.85)	(6572.10)
Yanacaq xərcləri	(18341.90)	(17000.20)
Su və kanalizasiya	(2350.00)	(3050.00)
Ezamiyyə xərcləri	(7471.34)	(1727.99)
Rabitə xərcləri	(69369.13)	(86690.97)
Mühafizə xərci	(283.20)	(-)
Bank xidməti	(39504.79)	(39185.26)
Reklam xərci	(-)	(-)

Malların təqdim edilməsi ilə bağlı xərclər	(31204.69)	(-)
Borca görə faizlər	(53981.65)	(933163.93)
Amortizasiya ayırmaları - əsas vəsaitlər	(485831.91)	(915530.07)
Təmir xərcləri	(-)	(-)
Nəqliyyat xərcləri	(-)	(-)
Sığorta xərcləri	(-)	(18521.52)
Vergilər	(-)	(585.93)
Digər xərclər	(-)	(122535.58)
	(1810611.41)	(3708907.49)

25 Fövqəladə xərclərin elementləri

	2021	2022
Məzənnə fərqlərindən zərərər	-	-
Nümayəndəlik xərcləri	-	-
Digər fövqəladə xərclər	-	-

26. Maliyyə xərclərinin elementləri

	2021	2022
Bank kreditləri və qarantiyalar üzrə faizlər	-	-

27. Mənfəət vergisi

Mənfəət vergisi xərci aşağıdakı komponentlərdən ibarətdir:

	2021	2022
İl üzrə mənfəət	374663.30	1020409.77
Cari mənfəət vergisi xərci	74932.66	204081.95
Təxirə salınmış vergi üzrə	-	-
İl üzrə mənfəət vergisi xərci	-	-

MHBS və Azərbaycan Respublikasının vergi qanunvericiliyi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması çərçivəsində aktiv və passivlərin balans dəyəri arasında müvəqqəti zaman fərqləri əmələ gəlir. Bu müvəqqəti zaman fərqləri üzrə dövriyyələrin vergi təsiri cari ilin sonuna mövcud olmuş mənfəət vergisi dərəcəsinə 20% (2021-ci il- 20%) qeydə alınır.

28. Səhm (pay) üzrə mənfəət

	2021	2022
İl üzrə xalis mənfəət	299730.64	816327.82

Dövriyyədə olan adi səhmlərin (payların) orta çəkili sayı (ədəd)

1 səhm (pay) üzrə əsas mənfəət (manatla)

29. Əlaqəli tərəflərlə əməliyyatlar

Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, tərəflərdən biri digərinə nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

30. Risklərin idarə edilməsi

Cəmiyyət daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd, bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

Kredit riski

Cəmiyyətin kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir.

Bazar riski

Cəmiyyət bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazada daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərlərilə dəyişə bilər.

Faiz dərəcəsi riski

Cəmiyyətin bir çox borcları təyin olunmuş marağı ifadə edir. Bu borclarla əlaqəli marağ xərcləri sığortalanmamışdır. Rəhbərlik inanır ki, marağ normalarının daimi olmamasından irəli gələn bazar qiymətlərinə dəyişikliklər əhəmiyyətli xarakter daşımır.

31. Hesabat tarixindən sonra baş vermiş hadisələr

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir edəcək hadisə baş verməmişdir.